

MƏKTƏBƏQƏDƏR TƏHSİL SAHƏSİ ÜZRƏ 2012-Cİ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR HESABAT

Hazırda ölkədə **113517** uşağı əhatə edən **1666** məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün **4** xüsusi uşaq bağçası, ümumi təyinatlı **13** müəssisədə **22** xüsusi qrup fəaliyyət göstərir. Bununla yanaşı, **4** sanator tipli məktəbəqədər təhsil müəssisəsi də mövcuddur. Hazırda ölkədə Təhsil Nazirliyi tərəfindən lisenziya almış **44** özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə **1900** uşaq təlim-tərbiyə alır.

Ölkə üzrə uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsi hazırda **16%** (**şəhər-23,4%**, **kənd-8,6%**) təşkil edir.

Məktəbəqədər təhsil müəssisələrinin normativ hüquqi bazasının təkmilləşdirilməsi məqsədi ilə aşağıdakı sənədlər hazırlanmış və təsdiq edilmişdir:

1. “Məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin pedaqoji şuraları haqqında Nümunəvi Əsasnamə” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 avqust 2012-ci il tarixli, 178 nömrəli qərarı);
2. “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 oktyabr 2012-ci il tarixli, 218 nömrəli qərarı).

Eyni zamanda Təhsil Nazirliyinin 10.07.2012-ci il tarixli, 1329 nömrəli əmri ilə “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin proqramı (kurikulum) təsdiq edilmişdir. Kurikuluma uyğun olaraq, “Öyrədənlərin öyrədəni” adlı təlim kurslarının təşkili üçün təlim materialları hazırlanmış, təlim kurslarında iştirak edəcək təlimçilər seçilmişdir. 2013-cü ilin yanvar ayından təlimlərin keçirilməsi nəzərdə tutulub.

Dünya Bankı tərəfindən maliyyələşdirilən Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihədə nəzərdə tutulmuş “Məktəbə hazırlığın inkişaf etdirilməsi” komponenti çərçivəsində “5 yaşlıların qısamüddətli təlim qruplarında məktəbə hazırlanması” və “Validəynlərin maarifləndirilməsi” proqramlarının Bakı şəhərinin Xətai, eləcə də Lənkəran, Quba, Şamaxı, Göygöl, Füzuli rayonlarının uşaq bağçalarında tətbiqi davam etmişdir.

5 yaşlıların məktəbə hazırlığı işinin tənzimlənməsi üzrə BP şirkətinin maliyyə dəstəyi ilə Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi tərəfindən Şəmkir rayonunun Dəllər Cəyir, Dəllər Cırdaxan, Sabirkənd, Keçili və Qılıncbəyli kənd uşaq bağçalarında “İcma nəzdində məktəbə hazırlıq qruplarının təşkili” layihəsinin həyata keçirilməsi davam etmişdir. Layihənin uğurla həyata keçirilməsi məqsədi ilə həmin layihə tətbiq edilən məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyi tərəfindən müxtəlif metodik və təlim vəsaitləri ilə təmin olunmuşdur.

Bununla yanaşı, Avropa Birliyinin maliyyə dəstəyi ilə Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi və Azərbaycana Birgə Yardım Təşkilatı tərəfindən 2012-ci ilin yanvar ayından Sumqayıt şəhəri, Siyəzən, Biləsuvar və Lənkəran rayonlarında 17 özünədestək qrupunda “Sosial Hüquqların İnkişafı – həssas təbəqədən olan və məktəbəqədər təhsilə cəlb olunmayan uşaqlar üçün icma əsaslı strategiyalar” layihəsi həyata keçirilib. Bu layihə məktəbəqədər təhsilə cəlb olunmayan 3-6 yaşlı uşaqların təhsil və inkişaf istiqamətli xidmətlərdən istifadə etməsini, eyni zamanda yerli məktəbəqədər təhsil müəssisələrində innovativ pedaqoji texnologiyaların tətbiq olunmasına yardım edilməsini və pedaqoji heyətin məktəbəqədər təhsilin kurikulumu üzrə hazırlanmasını nəzərdə tutur. Layihənin səmərəli həyata keçirilməsi məqsədi ilə həmin qruplar Təhsil Nazirliyi tərəfindən müxtəlif metodik və təlim vəsaitləri ilə təmin olunmuşdur. Bu layihə 2013-cü ildə də davam etdiriləcəkdir.

İl  rzində  z l m kt b q d r t hsil m  ssis l rinin nizamnam l rinin d vl t qeydiyyatına alınması il  baėlı sektor t r find n 13  z l uŐaq baėçasının nizamnam sin  baxılmış v  r y verilmiŐdir.

Cari ild  m xt lif m s l l rl  baėlı v t ndaŐların 46  riz  v Őikay tl rin , ayrı-ayrı t Őkilatlardan sektora daxil olmuş 41 m ktuba baxılmış, m vafiq cavablar verilmiŐdir.